

# Bakı azadlıq uğrunda mübarizə aparan xalqların tribunasına çevrilib

Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib: "Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatırıyan polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncuqları sindirilib. Hadisə



ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmamasına qadağa qoyulub. Məntiqlə düşünsək, həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil.

# Bakı azadlıq uğrunda mübarizə aparan xalqların tribunasına çevrilib



İllərlə "demokratiya", "insan hüquqları" pərdəsi ilə maskalanaraq əsl simasını gizlətməyə çalışan Fransanın simasızlığı getdiyəcə bütün dünyaya bəlli olmaqdadır. İstər mühəribənin gedisi, istərsə də sonrakı dövrdə baş verən hadisələr göstərdi ki, Fransa Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunmasından çox strateji maraqları naminə regionda gərginliyin davam etməsinə çalışır.

Siyasətini Qarabağda bu istiqamətdə quran, bu yolla Azərbaycana təzyiq göstərib istədiyinə nail olacağının düşündən Fransa hesablamalarında ciddi yanlışlıqlara yol vermişdir. Təəssüf ki, rəsmi Paris israrla bu yanlış siyasətini davam etdirməkdədir. Fransanın bir səhvi Cənubi Qafqaza işgalçi Ermənistan vasitəsilə girmək idisə, ikinci daha böyük səhvi Azərbaycanın güclü müqaviməti ilə üzləşə biləcəyini düzgün hesablaya bilməməsi oldu...

Bu gün Bakı Fransanın insanlığa yaraşmayan qanunsuz əməllərindən əziyyət çəkən xalqların əsl tribunası olmaq missiyasını layiqincə həyata keçirir. Elə Bakı Təşəbbüs Qrupunun təşkilatlılığı ilə İstanbulda keçirilən "Dekolonizasiya: İntibah dövrünün başlangıcı" mövzusunda beynəlxalq konfransda əsas məqsəd müstəmləkəçilikdən zərər görən bölgelərin səslerinin dünya ictimaiyyətinə çatdırılması idi.

Tədbirin açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən dövrdə bu qurum tərəfindən altı beynəlxalq konfransın keçirildiyini bildirib. O vurğulayıb ki, dünya ictimaiyyəti yaradılan platformlar vasitəsilə Fransanın müstəmləkəçilik siyasetinin ağır nöticələrini öyrəndi, əziyyət çəkən insanların səslerini dünyaya çatdırıldı.

Xatırladaq ki, konfransda dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumiyyətde 50 nümayəndə iştirak edib. Onların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizəşiri ərazilərindən - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqından (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) gələn şəxslərdir.

Konfransda çıxış edən Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbin müstəmləkəçilikdən zərər çəkən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycana, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. O deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dönyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Bəzi ölkələrdə müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində zaman-zaman hərəkatlar baş qaldırsa da, onların özləri-

ni idarə etmələri baxımından çox kiçik və uzaq olduqları düşünüldü. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər bu adalarda yaşayan insanlar üçün çox vacibdir.

Konfrans iştirakçısı "Nazionale" hərəkatının fəali Anto Simoni bildirib ki, bu, Korsikada yaxın zamanlarda yaradılıb. Yaranmasından iki gün sonra mənim oğlum, hərəkatın fəallarından olan Anto Simoni Fransa polisi tərəfindən çox kobud şəkildə həbs edildi. Onun iki azyaşlı uşağı var və bu hadisə uşaqların gözləri qarşısında baş verib. Oğlum adı bir maliyyəçidir, o, maliyyə məsələləri üzrə ekspertdir və ətrafında, xüsusilə gənclər arasında çox böyük nüfuza sahibdir. Oğluma eyni zamanda hərəkat daxilində də ciddi hörmət göstərilir. Elə bu səbədən də o, Fransa rəsmiləri tərəfindən bir növ terror münasibəti ile üzləşib.

Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib: "Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatırın polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşılı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körəyə cavab olaraq isə uşaq kənaraya atılıb və onun bütün oyuncاقları sindirilib. Hadisə ilə bağlı Korsikada baş vero biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarədən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmamasına qadağa qoyulub. Mətiqlə düşünsək, həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamış elə də çətin deyil.

Bəli, dünyada bəlkə də milyonlarla insan bu cür hadisələrlə üzləşib, lakin özünü insan haqları ölkəsi bəyan edən Fransada bu cür münasibətin göstərilməsi sadəcə dəhşətverici hadisədir".

Anto Simoni daha sonra deyib: "Bizim hərəkat Yeni Kaledoniyanın fransız müstəmləkəçiliyindən azad olunması və müstəqilliyin əldə edilməsi uğrunda mübarizə aparır. Bu gün mən ilk dəfədir ki, Bakı Təşəbbüs Qrupu tərəfində təşkil olunan tədbirdə iştirak edirəm. Buna görə Azərbaycana və Bakı Təşəb-

büs Qrupuna təşəkkürümüzü ifadə etmək istəyirəm. Bu qrup sayəsində Yeni Kaledoniya öz problemini Sakit okean regionunda beynəlmiləlləşdirə bilib. Qrupun fəaliyyətinin bundan sonra daha uğurlu olacağınan inanıram".

Konfransda həmçinin Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samanta Fransuaz Siriak, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mikael Forrest, BMT-nin idarəcilik üzrə eksperti, Martinika Assambleyasının deputati Lük Fransis Karol, Fransız Polineziyası parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Morea Maamaatuahutapu, Korsika parlamentinin sabiq prezidenti Jan-Qi Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırma Fonduñun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər.

Tədbir iştirakçıları adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb.

Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyi və neokolonializmindən əziyyət çəkdikləri vurgulanır.

Məktubda həmin adalarda Fransanın törotdiyi müxtəlif ci-rayatlılar, habelə bu torpaqların həmin dövlət tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bülərkən manə ya-radılması, yerli əhalinin pestisidlərlə zehirlənməsi və insanların bunun fəsadlarından əziyyət çəkmələri, onların məcburi emmiqrasiyaya sövq edilmələri, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar öz əksini tapıb.

İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irolı sürərək, bu ərazilərdə mədəni və dini ərsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurgulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalinin hüquqlarına dair vəziyyətin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlaşmasına çağırış ediblər.

Tədbirin sonunda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən uğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni ərs nümunəsinin geri qaytarılması üçün petisiyyata start verildiyi elan edilib.

Bildirilib ki, bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

**Elşən QƏNİYEV,  
"Azərbaycan"**